

Tarix məndən çox danışacaq, çünki mən tarix yazmağa gəldim...

ADU-nun şəhid məzunu Teymur Osmanlinin əziz xatirəsinə saygılarla

Torpaq, hava, su, od.... Bu dörd ünsür həyatın yaranma və davam etmə amillərindən hesab olunur. Torpaq-uğrunda can verenlərin "Vətən" deyə gözlerini qırpmadan həyatlarını bağışladıqları müqəddəslik... O müqəddəslik ki, torpağı torpaq, suyu su, havanı hava, daş daş edir... O müqəddəslik ki, uşaq-ların gülüşünü, qocaların müdrikiliyini, sevənlərin vüsalını qoruyur... Görün, nə qədər böyük, nə qədər ali, nə qədər ince bir duyular yaşadırlar.

Bu müqəddəslik həm də illerin, əsrlərin, bütün tarixin özüdür. Bu tarix isə əbədiyyət deməkdir. Əbədiyyəte isə hər kəs düşə bilmir. Əbədiyyəte seçilənlər, fərqlənənlər və örnək olanlar düşürlər. Gök üzündəki buludları, ağacların budaqları, yağışdakı səsi, qardakı təmizliyi xatırladır seçilənlər. Biz onları hamidan və hər şeydən seçə bilirik.

Əbədiyyətə adını yazdırın

qəhrəman oğullarımızdan biri də Teymur Osmanlidir. Vətənpərvər, savadlı, qəhrəman bir "Bayraq sevdalısı". Onun bayrağa, millətə, torpağa bağlılığı canından, qanından, bütün varlığından irəli gəlirdi. O, bu dünyaya gəlişi ilə ən uca zirvəyə ucaldı, başımızı dik tutmaq, qururlu yaşamaq və əmanət olunan dəyərlərə sahib çıxmak üçün canından keçdi, ömrünü bizim üçün, gələcək üçün, bütöv Azərbaycan üçün fədə etdi...

Teymur Osmanlı 31 may 1995-ci ilde İsmayıllı rayonunun Cülyan kəndində doğulub. Təhsilini 2001-2012-ci illərdə İsmayıllı şəhər i. Həsənov adına 1 sayılı tam orta məktəbdə alıb.

Teymur 2012-ci ildə Azərbaycan Diller Universitetinin tərcümə fakültəsinə (Fransız dili) daxil olub və 2016-ci ildə universiteti bitirib. Məhz Fransız dilinə olan maraqlı onun yolunu Azərbaycan Diller Universitetinə getirmişdi. O, universitet illərində tədbirlərə fəal iştirak edib. Universiteti bitirdikdən sonra, ele həmin ili Tərtər rayonunun N sayılı hərbi hissəsində qulluq edib. Xidməti başa vurduqdan bir müddət sonra Bakıda notariat ofisində baş mütəxəssis vəzifəsində çalışıb.

Təhsilə bağlılığı,

oxumaq həvəsi onu ikinci təhsil almağa sövq etmişdi. Belə ki, o, 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu. Onun təhsili qiyabi olduğunu həm işləyib, həm təhsil alırdı.

Teymurun həyat yolu qısa, amma şərəfli və bir o qədər de böyükdür. Teymur Vətənin bir qarış torpağı uğrunda bütün dünyani verərdi, necə ki öz həyatını verdi. Onun dünyası işıqlı idi. Bu işıqldan hamiya pay düşürdü. Bu işıqlandı torpaq canlandı, Vətən bütövləşdi, çaylar daha gur axmağa başladı, dağlar daha əzəmetli göründü...

Teymuru universitetin foyesində tələbə yoldaşları ilə səhbət edərkən görmüşdüm. Bu bizim ilk qarşılaşduğumuz, daha doğrusu mənim yaddaşımın həkk olunan bir görüş idi. O mənim yaddaşımın da çox mehriban, gülərz, səmimi bir tələbə kimi qaldı, həmin vaxt Teymur qrup yoldaşlarına hansısa maraqlı bir əhvalatı özünəməxsus şəkildə nəql edirdi. Danışdıqca əhvalat daha da maraqlı olurdu, ləp filmlərdəki kimi, onun gözlərindəki parlaq-



lıq, baxışlarındakı məsumluq çox aydın sezikirdi. Yanından ölüb keçdiyim anda arxadan kimse məni çağırıdı. Ayaq saxlayıb, geri baxdım, heç kimi görmədim. Yəqin qulağıma səs gəlib, heç ne olmamış kimi yoluma davam etdim. Bəlkə də bu bir işarə idi. Mənim Teymurun yanında bir neçə saniyəlik də olsa saxladan hansısa bir işarə... Bilmirəm. Ancaq onu bilirom ki, bu gənc nədənsə yaddaşımın alt qatlarında doğma, əziz bir insan kimi qaldı. Sanki mən Teymuru illərdi tanıyıram, ya mənim sinif yoldaşım olub, ya əsgər yoldaşım, ya yaxın bir qonşum. Sanki onu hər səhər evdən çıxanda həyətdə görüb salamlaşıram, axşam işdən qayıdanda mağazada rastlaşıb hal-əhval tuturam, beləcə tanış və doğma biri kimi ünsiyyətimiz alınır...

Sonralar Teymuru tədbirlərdə, universitet yarışlarında görürdüm. Hər dəfə üzündə bir nuranılık, bir sakitlik, bir xoşməramlılıq var idi... Bunu duymaq o qədər də çətin deyildi... Bəlkə də hamı bunu duymurredi, bəlkə də hamı buna diqqət edə bilmirdi, ancaq mənim daxili dünyamın səsi belə deyirdi...

Azərbaycan Diller Universitetində oğlan tələbələrin sayı qızla-ra nisbətən azdır. Mən deyərdim ləp azdır. Ancaq Teymur çoxluğun içindən de seçilən, fərqlənən gənclərdən biri idi. Elmlı, savadlı və gələcəyin işiqli ziyanı idi Teymur. Arzuları onu

ığura, inamı isə onu daha gözəl həyata doğru aparırdı...

O təhsilini uğurla davam etdirir,

beləcə nümunəvi, örnək bir gənc kimi yetişirdi. Dostları onun uğuruna sevinir, qohumları onunla fəxr edir, valideynləri də övladının xoş gününə baxıb sevinirdi. Teymur həm də haqqı-nahaqdan, səhvi-düzdən ayıra bilən gənclərdə idi. Onun Vətən mühəribəsinə aparan yol da belə başlamışdı. O torpaqlarımızın düşmən işğalı altında qalmasına heç cür razı qala bilməzdi. Çünki Teymur torpağın, yurdun, elin, obanın, bayraqın nə demək olduğunu yaxşı biliirdi...

Döyüşlərdə sinesini qabağa verdi. Güllələr yağış kimi yağır, məmərələr dolu kimi düşürdü. Bütün bunlara baxmayaraq Teymur cəsareti, qorxmazlığı və Vətən sevgisi ilə ağır maneeleri aşmağı bacarırdı. Döyüş yoldaşlarını öz doğması, əzizi bildi. O, universitetin foyesinde neçə xoşbəxt idisə, ayaq basdığı müqəddəs Qarabağ torpaqlarında da elə xoşbəxt idi. Göster-

diyi şücaeti, qəhrəmanlığı öz qrup yoldaşlarına, dostlarına, yaxınlarına danışacağı günü səbirsizliklə gözləyirdi. Həm də anlayırdı ki, bu müharibədi. Müharibə isə həm də ayrılıq deməkdi. Qururlu, şərəflə və uca bir ayrılıq. Sonuncu dəfə valideynləri ilə elaqə saxlayanda "hər şeyin yaxşı olacağını, narahatlılığı əsas olmadığını" söyləmişdi. Qardaşına isə bərk-bərk tapşırılmışdı ki, ata və anasından müğayat olsun, hələ ki özü Vətəndən muğayat ididi...

Teymurun sonuncu dəfə göy üzüne baxdığını təsəvvür edirəm. O buludları izləyir, torpağın qoxusunu içina çəkir və yenə də haqq uğruna, ucalıq uğruna yaşayacağına anlayıb, gülür. Onun xoşbəxtliyi nə yerə, nə də göye sıqmır... O bilmə ki, əlməzliyə, əbədiyyətə qovuşur...

Teymurun sosial şəbəkə hesablarına baxıram. Her statusunda bir həyat, bir sevgi, bir inam var. O gənc olduğu üçün deyil, heyati, yaşamağı, insanları sevdiyi üçün belə müsbət, dolğun və cana yaxın idi. Şəkillərdə təbəssümü gördükce anlaysan ki, insanın daxili gözəlliyi onun simasına, baxışlarına yansır. Gözleri o qədər saf və temiz arzularından boylanır ki... Söz tapmaq olmur. Burada sadəcə susmaq və düşünmək üçün dayanırsan.

Teymuru sonuncu dəfə gördüğüm yerdə indi qəribə bir mistika, bir sərr var. Həmin yerdə Azərbaycan Diller Universitetinin şəhid məzunlarının şəkilləri vurulub. Teymur digər şəhid məzunlarla birlikdə yenə bize baxır, bizi işləyindir...

Həmin yerdən keçəndə qulağıma Teymurun səsi gəlir, onun isti nəfəsini, gün kimi aydın üzünü görürəm və düşünürəm: "İndi göylərdə, o uca zirvədən baxırsan, sənin haqqında yazılır yazılır, səhbətlər edilir, xatırələr danışılır. Sən də o ucalıqdan qürurla, sevincə və xoşbəxtliklə bizlərə baxırsan... Nə yaxşı ki, Vətənin sənin kimi oğulları var, nə yaxşı ki, bu torpaqda sənin kimi oğullar böyüyüb, nə yaxşı ki, bu yurdun suyunu içib, havasını udusun. Sağ ol. Hər şey üçün sağ ol. Sən tarix yazdırın və tarix səndən çox danışacaq..."

Tural Cəfərli